



Florensiyalı xalça eksperti *Alberto Boralevi*

Çəfərov

Hazırladı: Orxan Rzayev

2014-cü ilin sonlarında dünya şöhrətli xalça eksperti Alberto Boralevi Azərbaycana səfəri çərçivəsində "Azərbaycan xalçasına Qərb yanaşması" adlı mühazirə kursunda iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan bu mühazirə kursu əsasən Azərbaycan Xalça Muzeyinin, Milli İncəsənət Muzeyinin, Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, eləcə də, Turizm Institutunun, Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, tələbələri, dizaynerlər, rəssamlar və s. mütəxəssislər üçün nəzərdə tutmuşdur.

Səfər çərçivəsində cənab Boralevi "Azər-İlmə"nin qonağı olmuş və öz səfər təəssüratlarını "Azərbaycan xalçaları" jurnalı ilə bölüşmüdüdür:

"Mən qədim xalçaların ticarəti ilə məşğul olan bir ailədə doğulmuşam. Memarlıq üzrə ali təhsil almışam. Memarlıq tarixi üzrə ixtisaslaşmışam. Ləp uşaq vaxtlarından ailəmizə məxsus xalça mağazasında atama kömək edərdim. Xalçalara mərəğim da o vaxtdan başlayıb. Zaman keçdikcə həmdə xalçaların tadqiqinə, elmi cəhətdən araşdırılmasına marağım olub. 1978-ci ildə "HALİ" jurnalı ilə əməkdaşlıq etməyə başlamışam. Jurnalın İtaliya üzrə nümayəndəsi kimi fəaliyyət göstərirəm. Həhəzirdə isə İtaliya üzrə rəsmi nümayəndəsi olmasam da, "HALİ" ilə əməkdaşlığını davam etdirirəm, jurnalın məsləhətlər heyətinin üzvüyim. Mən həmçinin 1991-ci ildən İCOC-un (Şərqi xalçaları üzrə Beynəlxalq konfrans) iştirakçısıyam. İlk dəfə 1993-cü ildə Londonda öz yazımı təqdim edərək İCOC ilə əməkdaşlıq etməyə başlamışam. Bu yazı iki məşhur xalça haqqında idi. Onlar Piti Palasdaki (Florensiya) məməlik xalçaları idilər. Hazırda onlar "Medici Qahiro" xalçaları kimi tanınır. Mən 1993-cü ildə İCOC konfransında hazırlanmış yazı ilə bu xalçaların təqdimatına nail oldum. O zamandan etibarən mən xalçalar üzrə elmi işlərlə məşğul olmağa başlamışam. İCOC-un təsisçisi Robbert Pinner ilə yaxın dost idim. O mənim icraçı komitəyə iżv olmayı istədi. Və mən 1996-1997-ci illarda elmi komitənin rəhbəri təyin olundum. Bu vəzifədə ilk olaraq 1999-cu ildə Milanda, Florensiyada və Venesiyada konfranslar təşkil etdim. Bundan başqa, 2007-ci ildə İstanbulda və 2011-ci ildə Stokholmda konfranslar keçirdik. İndi də İCOC-da fəaliyyətimi davam etdirirəm.

Ümumilikdə bütün xalçalara marağım var. Lakin ən qədim türk (Anadol) xalçaları - Uşak, Lotto, Hölebin xalçaları diqqətimi dəha çox cəlb edir. Xalça taciri kimi qədim qəbilə (tayfa) xalçaları ilə yanaşı, bu tip xalçalara da üstünlük verirdim. Türkmen xalçalarına da rəqəbatım var, lakin özümü bu xalçalar üzrə mütəxəssis hesab etmirəm. Azərbaycan və İran xalçalarını da çox sevirm. Xalça taciri kimi mən əsasən dekorativ cəhətdən gözəl xalçalara deyil, kolleksiya üçün alverişli xalçalara üstünlük verirəm. Dekorasiya üçün lazımlı olan gözəl xalçaların satışı ilə qardaşım məşğuldur. Mən isə daha çox kolleksiyaçıların bəyəndiyi xalçaların satışı ilə məşğulam.



Deyim ki, özüm kolleksiyacı deyiləm. Daha çox xalça fragmentlarının satışı ilə məşğulam.

Mən 1983-cü ildə Bakıda keçirilən İCOC konfransında iştirak etmişdim. "Pionersayağı" konfrans idi. Uzun illardan sonra Bakıya növbəti dəfə 2010-cu ildə gəldim. Bakıya yeni Xalça Muzeyinin inşası ərafəsində İCOC üzvü kimi dəvət olunmuşdım. Bu dəfə isə Əslî xanımın (Əslî Səmədova - müəllif) dəvəti ilə Bakıda qonaq oldum. Burada xalçaçıqla bağlı mühazirələr aparıram. Əslî xanım bu səfərimlə Azərbaycanla, Azərbaycandakı xalçaçılıqla Qərbin unutulmuş əlaqələrinin yenidən bərpa olunması niyyətində idi. Həmçinin, bu mühazirələrin təşkilində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin böyük səyləri və əməyi vardır. Mühazirələr çox qısa bir vaxtda (10 gün ərzində) Xalça Muzeyinin yeni binasında təşkil olunmuşdu.

Xalça Muzeyinə gelinca isə, qeyd etmək istəyirəm ki, yeni binanın içərisi dəha gözəl dekorasiya olunub. Lakin muzeyin kolleksiyasını dəha da zənginləşdirmək zəruriyidir. Mən muzeyin kolleksiyasına yeni xalçaların əlavə olunacağı və onların təqdimatını gözləyirdim. Təsəffüf ki, indi nümayiş olunanlar əlavə gördüyümüz xalcalardır.

"Azər-İlmə" haqqında buraya səfərimdən xeyli əvvəl məlumatlıyam. Professor Vidadi Muradovun kitabları ilə tanışam, həm də "HALİ" nm sizinlə əməkdaşlığınızın da şəhidi olmuşam. Düzü, "Azər-İlmə" ni bu dərəcədə təkmilləşdirilmiş bir müəssisə kimi təsəvvür etmirdim. Fəaliyyətinizin uğurlu davamını arzulayıram".

